



"Ramiz Mehdiyev: "Vziyyt gr mni gnahlandranlar zlin baxsnlar"

Azrbaycan Milli Elmlr Akademiyasnn (AMEA) prezidenti Ramiz Mehdiyevin Akademiyann rsmi .saytnnda nvbtı yazu yerdirilib

arannews-Vetenugrunda.az Ramiz Mehdiyevin AMEA-nn rsmi saytnnda drc olunan açqlmasn :olduu kimi tqdim edir Bir sra ölk KV-Irinin öz shiflirini sxavtl iftira kampaniyas üçün tribuna" qismind tqdim etdiklri, üstlik, böhtan atlan trfin cavab haqqn görmzdn gldiyi bu günlrd dünya ermnliliyi Qrbin v Rusiyan ictimai ryind Qaraban ermildirilmsi istiqamtindki .tbliat hmiyytli drcd güclndirmidir avqust 2020-ci il tarixind Fransann "Liberasyon" (Libération) qzetind uann guya qdim ermni 26 mdniyyt mrkzi olduuna v 1992-ci ildk Azrbaycann ial altnda qaldna dair nr ediln foto-mqal, rusiyal kosmonavt qor Vaqnerin Xankndi hrinin kosmosdan çkdiyi killrini sosial bklrd "qdim ermni mkannn tsvirlri" qismind tqdim etmsi, hmçinin Rusiya Thsil Nazirliyinin orta mktblrin 9-cu sinif agirdlri üçün nr etdiyi "Rusiya tarixi" drsliyind 1828-ci ilin Türkmnçay sülhün gör çarizmin nzartin keçn böligrimizin "rqi Ermnistan" ad il .qlm verilmsi faktlar ermni tbliatnn ld etdiyi son nticldir Qtiyyn nzrdn qaçrmamalyq ki, ermni tbliatnn bu nticli Ermnistann v Dalq Qarabadak qondarma rejimin Livan ermnlirini ial altndak Azrbaycan torpaqlarna köçürmk istiqamtind ciddi i apard, hmçinin uan Dalq Qaraban paytaxt elan etmy hazrlad bir dövrd ba verir. Cryan .edn proseslr heç übhsiz ki, bir-biril sx baldr, daha dqiq desk, bir-birinin mntiqi davamdr Ouml;z paytaxtn uaya köçürmkl Azrbaycana mnvi-psixoloji zrb endirmy hazrlaan& Dalq Qarabadak kriminal rejim paralel olaraq Qafqazn konservatoriyas v Azrbaycan mdniyytinin incisi olan bu hri bütün dünyada tarixi ermni razisi kimi tantdrmaq üçün .lindn glni edir übh etmirm ki, Dalq Qaraban mrkzinin uaya köçürülmsi bu ilin maynda ialç Ermnistann ba naziri Nikol Painyann bu qdim Azrbaycan hrind txribat mqsdil tkil ediln hrbi paraddak itirak kimi milli qürurumu zu alçaltmaa hesablanb. Ermnistann bu yaxnlarda qbul etdiyi yeni Milli Thlüksizlik Strategiyasnda Dalq Qarabaa dair olduqca thlükli .müddalarn öz ksini tapmasn da mhz göstriln kontekstd qbul etmk lazmdr fsus ki, bizim aidiyyat qurumlarmz, ekspertlrimiz v millt vkillrimiz ölkemizin milli thlüksizliyini birbaa thdid edn bu hadislrin heç birin, xüsusil d Ermnistann yeni Milli .Thlüksizlik Konsepsiyasnn thlilin zruri hssaslqla yanamamlar Dorudur, Prezident Administrasiyasnn Xarici laqlr öbsinin müdiri, Prezidentin kömkçisi Hikmt Hacyev strategiyann sasn uydurma tarixi faktlara istinad etdiyini vurulayaraq, onu tnqid etmidir. O, bildirmidir ki, bu cür siyasi xarakterli snldlr tarix bel geni yer verilmsi qbuledilmzdir. Ancaq o da bir hqiqtdir ki, uydurma v göz yalar il isladraraq tqdim ediln tarix Ermnistann ölkemiz qar apard hibrid müharibnin mühüm trkib hisslrindn .birini tkil edir Ermnlr XVIII srdn etibarn bu gündk saxta tarixin yaradlmas v onun mnbünaslq trflrinin güclndirilmsi istiqamtind planl faliyyt göstrirlr. Ermni dilind yazlan, sonra is dunya ermnliliyinin geni tbliat imkanlar v laqlri hesabna Qrb v rq ölkemizin ictimai ryin srnan bu saxta .tarixdn hal-hazrda da ermni diplomatiyas genin-boluna istifad etmkddir Ona gör d tarix amilin v onun ictimai ryin formalamasnda oynad rola qtiyyn barmaqaras baxmaq olmaz. gr maraq üçün dünyann aparc universitetlind, elmi aradrma mrkzlindr Azrbaycana v Ermnistana dair, hmçinin Dalq Qaraba münaqisinin tarixi .haqqndak elmi qaynaqlara nzs salsaq, bizim bu id n qdr gecikdiyimizi aydn kild görmk olar

Sual edirm, ermni mövqeyindn qlm alnm subyektiv mnblr sasnda problemi öyrnn cnbilrin ryi kimin lehin olacaq - bizim, ya ermnilrin? Bs bu mürkkb raitd n etmk lazmdr? Öz .haqlarmz nec müdafi etmliyik

Bizim sas vzifmiz ndn ibart olmaldr? Tbii ki, problemlrimizin bir yox, bir neç sbbi var. Sbblrdn biri aidiyat qurumlarn, ziyallarmzn, ekspert v thlilçilrimizin ermnilrin faliyytin gecikn v .heç d hmi adekvat olmayan reaksiyalar il baldr

Tssüf ki, intellektual elitamz v ictimai fikrimiz qabaqlayc addmlar atmaqda çtinlik .çkir, glck haqqnda lazmi qdr düünmürlr

Cmiyytin qabaqcl qüvvli irliy hesablanm mexanizmlrin yaradlm as istiqamtind ciddi kild fikirlmlidirlr. Bu msld kadr problemin xüsusil diqqt yetirmlidirlr. Effektiv xarici siyastin v diaspor .iinin tkili konkret rtlr söyknir

Hr iki istiqamtd faliyyt göstrn kadrlar mul olduqlar ölkli, onlarn reallqlarn yax bilqli, onlara uyun addmlar atma bacarmaldrlar. Bli, diplomatiya sahsind xarici dil bilikli mühüm .amildir, ancaq dil hqiqi diplomatlarn yetidirilmsi üçün kifayt deyil

Anlamaq lazmdr ki, diplomatiya il trcümçilik frqli sahldir. Drin analitik tfkkür, ünsiyet qurmaq v laqlr yaratmaq bacar, problemlri duymaq qabiliyyti, operativ faliyyt göstrmk, dümni yax tanmaq v onun psixologiyasnn incliklrin bld olmaq, xsi tamah hissin güc glib dövlt mafelrini sas tutmaq – bax, budur pekar diplomatdan tlb ediln !keyfiyytlr

Ouml;lk Prezidenti cnab Iham liyevin yeni Xarici lr naziri Ceyhun Bayramovu tyin edrkn bu qurumun& faliyytin verdiyi neqativ qiymt d mhz bu amillrin çatmamazlndan qaynaqlanrd. Ümid edirm ki, ölk baçsnn iar etdiyi ciddi qüsurlar bu qurumun yeni rhbrliyi trfindn tezlikl .aranan qaldrlacaqdr

Ermni diasporunun faliyyt xüsusiyetliri, i prinsipini, tbliatn yaxn v uzaq hdflrini drk etmdn .onunla effektiv mübariz aparmaq qeyri-mümkündür

Xarici siyast, tbliat v lobbiçilik msllrind konseptual bax olduqca vacibdir. Bu da bizim diplomatlarmzn, politoloqlarmzn v beynlxalq münasibtlrl mul olan tdqiqatçlarmzn öhdsin dün bir vzifdir. xsn mn Azrbaycann xarici siyast konsepsiyas il bal ortaya qoyulmu hr hans sasl, düünülmü, salam tfkkür v strateji bax ehtiva edn heç .bir elmi tdqiqat ii mlum deyil

Müqayis üçün deyim ki, cmi 23 ay yaam Xalq Cümhuriyyeti dövründ bu msl diplomatlarmz v ideoloqlarmz drindn narahat etmidir. Görkmlı dib, diplomat v ictimai xadim Yusif Vzir Çmnzminlinin qlm ald hcmc kiçik, lakin mzmunca .olduqca dolun "Xarici siyastimiz" sri bu axtarlarn bariz nümunsidir

srin yazlma üslubu v strukturu xarici siyast konsepsiyasnn mahiyytin çox uyundur. Diplomatlarmz, politoloqlarmz v tarixçilrimiz bu sri diqqt mütali etmli v onun xüsusil d giri hissindki müddalarndan ntic çxarmaldrlar. Çünki, müstqil Azrbaycann dövrün rtlrin uyun qlm alnm bel bir dolun nzri sr çox .ehtiyac var

Ziyallarmzn tbliat mslsindki rolundan söz dümükn tssüfl demliyim ki, onlarn aktivliyi arzuolunan sviyyd deyil. Mgr onlar öz laqlrindn v nüfuzlarndan istifad edrk, vaxtar dünya dövltlrinin liderlrin, beynlxalq tkilatlarn rhbrlrin, nüfuzlu elm v snt adamlarna ?müracit edrk, Qaraba mslsinin beynlxalq almd daim diqqt mrkzind qalmasna nail ola bilmzlr Mgr ermni tcavüzün dourduu nticli davaml olaraq dünya mtbuatnn gündmin çxarmaq bu qdr çtindir? Ax elm, snt v mdniyyt bunun üçün n lverili platformalardr. Azrbaycan Prezidenti cnab Iham liyev Ermnistann tcavüzün ifas v onun aradan qaldrlmas üçün bu illr rzind .olduqca böyük hcmd i görüb

Hr fürstd ermni yalanlarn dünyaya göstrn v Azrbaycan hqiqtlrini zml müdafi edn Prezidenti bu taleyüklü mübarizd sla tk qoymaq olmaz. Bizim buna mnvi

haqqmz yoxdur. Hr ks ona hval ediln sahd öz faliyytini düzgün qurmal, bütün resurslar bir mqsd yönldimli, ham üzrin dün msuliyyti sonadk drk .etmlidir

Ermnilrin daim qabardqlar msllr srasnda Azrbaycandak alban abidlrinin vziyyti mühüm yer tutur. Yax bilirik ki, ermni tbliat ilk gündn Qaraba münaqisin dini don geyindirmk .üçün drdn-qabqdan çxb

Azrbaycan rhbrliyinin yeritdiyi all v tolerantla söyknn daxili siyast bu chdlrin boa çxmasnda olduqca böyük rol oynayb. Ancaq tssüf ki, Mdniyyt Nazirliyi ölk baçsndan frqli olaraq, tariximizin olduqca vacib parças olan v ermni tbliatnn .susdurulmas baxmndan xüsusi hmiyyt malik alban irsin zruri qay il yanama bacarmr llrl özünü göstrn etinaszlg hazrda alban abidlrinin bir çoxunu acnacaql tale il, htta deyrdim ki, mhvolma thlüksil üz-üz qoyub. nanmaq istyirm ki, bu qurumun yeni rhbrliyi mslnin tarixi-siyasi v ideoloji vacibliyini anlayaraq, zruri hssaslg nümayi etdirmyi .bacaracaq

Növbt problem, heç übhsiz ki, tbliatmzn elmi saslarnn zifliyidir. Çox tssüf ki, illr boyunca bizim tbliatmz mnblrdrn çox, emosiyalara, pafosa, kütlvi .psixoloji tlqin istinad edib

Tarixçilrimiz ötn dövr rzind inadla sübut etmy çalblar ki, Azrbaycanda Gülüstan v Türkmnçay sazilrin qdr ermnilr olmayb. Onlar bura yalnz çarizmin gliindn sonra köçürüllüblr. Lakin digr trfdn, onlar byan edirlr ki, Qriqorian kilssinin mrkzi Qaraqoyunlu hökmdarnn razl il 1441-ci ild rvan yaxnlndak Eçmidzin köçürülmü v hmin vaxtdan etibarn Azrbaycan razisind .yerlmidir

Sfvilrin, farlarn tbsi olan ermnilrin Azrbaycan hökmdarlarna daim güzt v imtiyaz xahilril üz tutduqlarn sübuta yetirn onlarla snd mövcuddur. Biz bir trfdn haql olaraq Sfvilrin v farlarn Azrbaycan türklrinin qurduqlar nhng imperiyalar olduunu bildirir, digr trfdn is onlarn .ermnitblril yazmalarn örmzdn glirik

Bel yarmçq mntiq ola bilrmi? Biz ndn çkinirik? Bli, Azrbaycan razisind çarizmin gliindk, bütün digr icmalar kimi, azsayl ermni icmas da mövcud olub v onlar bizim babalarmzn qurduqlar dövltlrin tblri qismind yaayblar. Hmin dövrd ermnilr hm Türkiy, .hm Rusiya, hm d bir çox Avropa ölkrlind yaayblar

Mgr bu faktlar sadaladm ölkld ermni dövltinin olmas mnasn verir? Ibt ki, yox! Bir daha bildirmk istyirm ki, biz tariximizl üzlmkdnd ehtiyatlanmamalyq! Bizim keçmiimiz bizim hqiqtimizdir v bu hqiqt tamamil bizim lehimizdir. Tbliatmz tarixi hqiqtlr uyun qurularsa, onun effekti .heç übhsiz ki, daha böyük olacaq

Qaraba münaqisi v effektiv tbliat problemi kontekstind mn, qsa da olsa, Azrbaycan KV-Irinin vziyytin toxunma zruri hesab edirm. Çox tssüf ki, bir çox hallarda bizim qzet v elektron informasiya vasitirimiz qrzsiz analizlr tqdim etmk, xalq maariflndirmk v gerck thlüklr haqqnda thlillr vermk vzin, ölk üçün hssas msllrd susmaa .üstünlük verirlr

gr onlar bununla xalqa xidmt etdiklri düünürlrs, çox shv edirlr. Mtbuat cmiyytin aynasdr v bu ayna dövlt siyastini v ictimai-siyasi proseslrin inkiafn hqiqi mahiyettin uyun .ks etdirmlidir

gr mtbuat bunu ed bilmirs, demli o, ya srtsizdir, ya da qrzlidir. Hr iki halda o, cmiyyt üçün faydaszdr. Heç kim üçün sirr deyil ki, ölkmizd çxan qzetlrin v faliyyt göstrn informasiya agentliklrinin bir çoxu cnab Prezidentin .iradsil dövldn davaml maliyy yardm alr Dövlt baçsnn qays ntcsind bir çox jurnalistlr v redaktorlar mnzillrl tmin ediliblr. Bs ?görsn onlar öz dövltlrin v vtnlrin hans faydan veribl

Ccedil;eynnmi, bir-birini tkrarlayan tezislri, içi bo fikirlri tirajlamaqla öky heç bir& fayda veril bilmz. Hqiqi mtbuat nümayndsi dövlt v xalq qarsndak mnvi msuliyytini drk .etmlidir

Qaraba msisi kontekstind bildirmk istyirm ki, yerli mtbuatmzn bu istiqamtdki faliyytinin faydallq msal, tbliat effekti çox aadr. Vtndalara sasl, faktlara söyknn, hqiqti ks etdirn aradrmalar tqdim olunmaldr. Hammza yax mlumdur ki, Azrbaycan KV-Irinin bir çoxu davaml olaraq ö. auditoriyasn itirmkddir

Maraqlar, informasiya müharibsi raitind biz yerli halinin bel etimad etmdiklri KV-Ir nec ümid ed bilrik? Ölk baçs öz trfindn milli mtbuatmzn inkiaf üçün lindn glni edib. Redaktorlar da öz növblrind zhmt çkib, .ictimaiyyti sanball yazlarla, aktual xbrllr vaxtl-vaxtna tmin etsinr

Txminn bir sr bundan önc artq adn çkdiyim Y.V.Çmnzminli "Biz ciddi mtbuat çoxdan lazm idi" mqalsind qzetrimizin acnacaql vziyyti haqqnda ürk ars il bunlar yazrd: "Qztçilik bizld ad, öhrt, md v qazanc mqsdi il lur. Görürsn varlndan hçksin xbri Imayan bir xs hftlik bir mcmu nr tmy balad. N tövr mcmu Isa lar, xrcini .çxardacaq

Müdir cnablar nn da fikri budur ki, bir nç vaxtla ad çxsn. Bir nç ayla azna glni yazr. Özglrin azlarda dastan lmu fikirlrini yn d tkrar lyir, qztçiliyi bununla qurtarr. Libas mdaya tab lan kimi mtbuat da bizd mdaya bac vrirdi. Bir vaxt mda bl iddt lmedi ki, hr ytn "müdirlik" iddiasna düürdü”. Çox tssüf ki, bu sözlr indi .d aktualln qorumaqdadr

Düzdür, bzi insanlar mtbuatmzn hazrki vziyytind mni d günahlandrrlar. Ancaq bu vziyyt ksr hallarda mtbuat nümayndlrinin bir çoxunun intellektual sviyysindn, dünyagörüündn, xsi keyfiyytlrindn, mnvi dünyasndan v hyat flfsindn qaynaqlanr. gr qid, mnviyyat, intellekt v xlaq dyims, kuratorlarn yenilnmsindn hr hans keyfiyyt dyiikliyi .gözlmk bsdir

Mnim dediklrim qtiiyn tnqid, yaxud qrz kimi qbul olunmamaldr. Bütün bunlar mnim cmiyyeti narahat edn msllr dair xsi mülahizlirimdir. Ümid edirm ki, hr ks deyilnlrdn lazm olan nticini ."çxaracaq, öz payna dün msuliyyti drk edckdir